

QARABAĞIN AMPİBİLƏR VƏ REPTİLİLƏR FAUNASININ NÖV MÜXTƏLİFLİYİ

Təvəkkül İsgəndərov, Səbinə Bünyatova, Gülbəniz Qasımovə

AMEA-nın Zoologiya İnstitutu

Qarabağ Azərbaycanın Kiçik Qafqaz təbii vilayətinə daxildir və onun 3 təbii rayonunu əhatə edir: Qarabağ dağları, Qarabağ vulkanik yaylaşısı və Həkəri təbii rayonları. Qarabağ ərazisi müxtəlif hipsometrik səviyyələrə uyğun landşaft müxtəlifliyinə malikdir: yarımsəhra və bozqırular, kserofit-bozqırular və enliyarpaq dağ meşələri (d.s.h. 100-1800 m), habelə yüksək dağlıqların subalp və alp çəmənlikləri (d.s.h. 1900-3500 m). Qarabağ həmçinin xeyli sayıda axar və axıma sututarları ilə zəngindir (bulaqlar, çaylar, göllər). Landşaft müxtəlifliyi öz növbəsində zəngin heyvanat ələmi, o cümlədən suda-quruda yaşayınlar və ya amfibilər (Amphibia) və sürünlərlər və ya reptiliklər (Reptilia) faunasını yaratmışdır. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda herpetofaunanın növ müxtəlifliyi baxımından ən zəngin ölkə olmaqla 11 amfibili və 62 reptili növlərinə malikdir. Bu növlərin əksəriyyətinə Qarabağ ərazilərində rast gəlinir: 5 növ amfibili (45,5 %) və 35 növ reptili (56,4 %). Amfibilər əsasən sututarları ilə zəngin olan dağətəyi, meşə və dağlıq ərazilərdə yayılmışdır (4 növ). Six enliyarpaq meşələr, rütubətli və kserofit ərazilər, subalp və alp çəmənlikləri iqlim şəraitinə görə reptili növləri üçün xarakterik olmadığına görə bu ərazilərdə növlərin sayı azdır (9 növ). Aran Qarabağ issa landşaft baxımından arid ərazilər (quru yarımsəhra və bozqırular) olduğu üçün amfibilər növ sayına görə azdır (3 növ), reptiliklərin növ müxtəlifliyi isə yüksəkdir (26 növ): 3 növ tısbağa (*Testudines*), 12 növ kərtənkələ (*Sauria*) və 11 növ ilan (*Serpentes*).

Qarabağ ərazisində yayılan amfibilərdən 1 növ (*Bufo variabilis*) haqqında az məlumat olan (Data Deficient – DD), 3 növ isə (*Hyla savignyi*, *Pelophylax ridibundus*, *Rana macrocnemis*) az təhlükədə olan (Least Concern – LC) növ statusu ilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMI) "Qırmızı siyahı"sına (IUCN, Red List) daxil edilmişdir. Bu növlərdən *Pelophylax ridibundus* və *Rana macrocnemis* həm də Bern konvensiyasının III əlavəsinə daxildir. *Pelophylax ridibundus* iqtisadi cəhətdən faydalıdır, keyfiyyətli ətinə görə tədarük edilir.

Qarabağın reptiliklərindən 6 növ Azərbaycan Respublikasının "Qırmızı kitab"ına (2013) daxil edilmişdir. Aralıq dənizi tısbağı – *Testudo graeca* nəslə kəsilməyə həssas (VU), Rostombəyov kərtənkəlesi – *Darevskia rostombekovi* kritik təhlükə həddində olan (CR) növlər statusu ilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMI) "Qırmızı siyahı"sına (IUCN, Red List) daxil edilmişdir. Həmçinin *Testudo graeca* həm də beynəlxalq ticarəti qadağan edilmiş növlər siyahısına (CITES) daxil edilmişdir. İlənlərdən *Zamenis hohenackeri* və *Elaphe sauromates* Qafqazın endem növləridir. Levantin gürzəsi – *Macrovipera lebetina oblonga* tibbi xammal olan zəhərinə görə iqtisadi cəhətdən faydalıdır, ilan zəhəri əldə etmək üçün tədarük edilə bilər.

30 ilə yaxın bir müddət ərzində işgalçı Ermənistan tərəfindən törədilən ekoloji terror nöticəsində amfibili və reptiliklərin yaşayış yerləri pozulmuş və ya dağdırılmış, populyasiyaları ekoloji terrora məruz qalmışdır. Azad edilmiş Qarabağ ərazilərində amfibili və reptiliklər faunasının müasir ekoloji vəziyyətlərinin qiymətləndirilməsinə ehtiyac vardır.

Zoosenozların qida zəncirində əhəmiyyətli mövqə tutan amfibilər və reptiliklər ekosistemlərdə fauna biomüxtəlifliyinin stabilisiyini üçün əhəmiyyətlidir. 2-ci və 3-cü dərəcəli konsumentlərin (yirtici quşlar və məməlilər) yem rasionuna daxil olduqları üçün onların sayca stabililiyində iştirak edirlər. Amfibilər və reptiliklər həm də zərəli həşəratları və gəmiriciləri yeyərək məhv etdikləri üçün bitkiçiliyə və əkinçiliyə fayda verirlər. Deməli, onlar həm də meşələrin qorunması, əkinçilik və bağçılıq təsərrüfatları üçün əhəmiyyətlidir. Bu baxımdan Qarabağ ərazilərində herpetofauna müxtəlifliyinin qorunması vacidir.